

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Tədris Mərkəzi

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi” mövzusu üzrə

TƏLİM MATERIALI

Dinləyicilər	Kiçik və orta menecerlər (Mütəxəsislər)
Təhsilalma forması	əyani;
Tədris	1 saat;
Müəllif	Babayev Zahir Ağasəf, Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti;

Tədrisin məqsədi - Dinləyicilərin Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi qaydalarının mənimsənilməsinə nail olunmasıdır.

Şamaxı - 2017

Mövzunun mündəricatı:

1. Ümumi müddəalar.....	3
2. Risk qruplarının müəyyən edilməsi.....	3
3. Borclu vergi ödəyicilərinin maarifləndirilməsinin xüsusiyyətləri.....	3
4. Yekun müddəalar.....	5
5. Əlavələr.....	5
6. Nəzarət sualları.....	10
7. Müstəqil çalışma üçün tapşırıqlar.....	10
8. Ədəbiyyat.....	10

I. Ümumi müddəalar

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları” (bundan sonra - Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatchılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamınının 2.9-cu bəndinin icrası məqsədi ilə hazırlanmışdır.

Bu Qaydalar borclu vergi ödəyiciləri üzrə risk qruplarının növlərini və borclu vergi ödəyicilərinin maarifləndirilməsinin xüsusiyyətlərini müəyyən edir.

II. Risk qruplarının müəyyən edilməsi

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə borclu vergi ödəyicilərinin vahid məlumat bazası formalaşdırılır. Həmin məlumat bazasında mövcud olan məlumatlar aşağıdakı növlərə ayrılır:

- risklər barədə məlumatlar;
- köməkçi məlumatlar.

Risklər barədə məlumatlar - borcun yönəldilməsi üçün mövcud olan real mənbələr barədə, yaxud vergi ödəyicisinin iqtisadi fəaliyyətini əks etdirən göstəricilərə əsasən vergi borcunu ödəmə potensialının olması barədə məlumatlardır.

Köməkçi məlumatlar - risklər barədə məlumatlara aid olmayan, vergi ödəyicisi və onun fəaliyyəti barədə təsəvvürün formalaşmasında faydalı olan məlumatlardır.

Risklər barədə məlumatlar əhəmiyyət dərəcəsindən asılı olaraq aşağıdakı risk qruplarını formalaşdırır və borclu vergi ödəyiciləri həmin risk qrupları üzrə təsnifləşdirilir:

- yuxarı risk qrupu;
- orta risk qrupu;
- aşağı risk qrupu.

III. Borclu vergi ödəyicilərinin maarifləndirilməsinin xüsusiyyətləri

Vergi borcunun ödənilməsi məqsədilə vergi orqanları tərəfindən borclu vergi ödəyiciləri ilə müvafiq maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilir. Maarifləndirmə və məlumatlandırma işləri həm avtomatlaşdırılmış qaydada, həm də bilavasitə vergi orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir.

Avtomatlaşdırılmış qaydada həyata keçirilən maarifləndirmə və məlumatlandırma işləri aşağıdakılardır:

Vergi orqanı tərəfindən keçirilmiş vergi nəzarəti tədbirləri (səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti) nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcları barədə Azərbaycan Respublikasının Vergi



Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş bildirişlə yanaşı, bildirişin göndərildiyi tarixdə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 1);

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi AVİS-ə işlənildiyi zaman, bu barədə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər və İnternet Vergi İdarəsində yaradılmış elektron qutusuna (e-qutusuna) məktublar göndərilir (Əlavə 2);

Hesabat dövrü bitdikdən sonra 10 gün müddətində yaranmış vergi borcları barədə borclu vergi ödəyicilərinin mobil telefonuna avtomatik olaraq qısa SMS-lər göndərilir (Əlavə 3);

Borclu vergi ödəyicisi İnternet Vergi İdarəsi vasitəsilə "Onlayn kargüzarlıq və E-VHF" və ya "E-Bəyannamə, ƏDV-DH və ŞHV" bölmələrinə daxil olduğu zaman, ekranda avtomatik olaraq yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə mesaj çıxır (Əlavə 4).

Bilavasitə vergi orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirmə və məlumatlandırma işləri aşağıdakılardır:

- Borclu vergi ödəyiciləri tərəfindən vergi orqanlarına yazılı müraciətlər edilən zaman, onlara kağız və ya elektron daşıyıcılarla göndərilən cavab məktubuna yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə yazılı arayış əlavə edilir (Əlavə 5);

- Borclu vergi ödəyiciləri tərəfindən hər hansı bir xidmətdən istifadə etmək məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlər edilən zaman, onlara yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə şifahi məlumat verilir;

- Borclu vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin Çağrı Mərkəzinə zənglər edilən zaman, onlara yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə şifahi məlumat verilir;

- Maarifləndirmə və məlumatlandırma işlərinin aparılması məqsədilə vergi ödəyiciləri ilə fərdi və ya ümumi şəkildə görüşlər keçirilən zaman, yaxud səyyar xidmətlər göstərilən zaman vergi ödəyicilərinə vergi öhdəliyinin vaxtında və tam həcmdə yerinə yetirilməsinin vacibliyi, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə şifahi məlumat verilir;

- Hər bir risk qrupunu formalaşdıran riskli məlumatların dairəsi, borclu vergi ödəyicilərinin risk qrupları üzrə təsnifləşdirilmiş siyahısı, istintaqının aparılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanmış və ya istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısı, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanının rəhbərlərinin siyahısı hər ayın 10-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet sahifəsinin müvafiq bölməsində və sosial şəbəkələrdəki sahifələrində yerləşdirilir;

- Vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri (səyyar vergi yoxlaması və operativ vergi nəzarəti) keçirilən zaman vergi ödəyicilərinə yaranmış vergi borcları, habelə vergi borcunun ödənilməyəcəyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər və məhdudiyyətlər barədə yazılı arayış təqdim edilir (Əlavə 6).

Qaydaların 3.2-ci və 3.3-cü bəndlərinin məqsədləri üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin icraçı strukturları aşağıdakılardır:

- Qaydaların 3.2.1-ci, 3.2.2-ci və 3.2.3-cü yarımbəndlərinə münasibətdə vergi ödəyicilərinə xidmət strukturu və informasiya texnologiyalarına məsul struktur;
- Qaydaların 3.2.4-cü yarımbəndinə münasibətdə informasiya texnologiyalarına məsul struktur;
- Qaydaların 3.3.1-ci yarımbəndinə münasibətdə müraciəti cavablandıran struktur və informasiya texnologiyalarına məsul struktur;
- Qaydaların 3.3.2-ci, 3.3.3-cü və 3.3.4-cü yarımbəndlərinə münasibətdə vergi ödəyicilərinə xidmət strukturu;
- bu Qaydaların 3.3.5-ci yarımbəndinə münasibətdə vergi borclarının alınması strukturu və vergi ödəyicilərinə xidmət strukturu;
- Qaydaların 3.3.6-ci yarımbəndinə münasibətdə vergi nəzarəti tədbirini həyata keçirən struktur.

IV. Yekun müddəalar

Qaydaların məqsədləri üçün borclu vergi ödəyicilərinin vahid məlumat bazasının formalaşdırılması və onların risk qrupları üzrə təsnifləşdirilməsi AVİS vasitəsilə avtomatik olaraq həyata keçirilir.

Qaydalara uyğun aparılmış məlumatlandırma tədbirləri barədə AVİS-in "Hesabat & Axtarış" İnformasiya Sistemindən məlumatlar əldə edilir.

Qaydaların tələblərinə əsasən kağız daşıyıcılarında təqdim olunan arayışlar müvafiq vergi orqanının möhürü ilə təsdiq olunur.

İcraçı strukturların əməkdaşları bu Qaydalarla müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirərkən qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirlinin və xidməti

Dövlət vergi orqanlarının əməkdaşları bu Qaydaların tələblərinin yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam məsuliyyət daşıyırlar.

V.Əlavələr:

"Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları"na

1 nömrəli əlavə

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! 01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Borcunuzun ödənilməsi tələb olunur!

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na

2 nömrəli əlavə

- mobil telefona göndərilən SMS üzrə:

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! Dövlət büdcəsinə vergi borcunuz olduğu üçün məhkəmə qərarına əsasən ölkədən getmək hüququnuz məhdudlaşdırılmışdır.

- elektron qutuya göndərilən məktub üzrə:

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! Dövlət büdcəsinə vergi borcunuz olduğu üçün məhkəmə qərarına əsasən ölkədən getmək hüququnuz məhdudlaşdırılmışdır.

01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Borcunuzun ödənilməsi Sizdən tələb olunur!

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na

3 nömrəli əlavə

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! 01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Borcunuzun ödənilməsi tələb olunur!

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na

4 nömrəli əlavə

Vergi borcu barədə

ARAYIŞ

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! 01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Vergi borcunuzu dövlət büdcəsinə ödəməyiniz Sizdən tələb olunur!

Vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır.

- Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir.

- Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər.

- Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə edilən, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər.

- Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər.

- Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən borc məbləğlərinin avtonəqliyyat vasitələrinə və ya əmək haqqına yönəldilməsi məqsədi ilə məhkəmə orqanlarına müraciət edilə bilər.

- Vergi borcunun məcburi qaydada alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına və ya icra qurumlarına müraciət edilə bilər.

Məlumat üçün bildiririk ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na

5 nömrəli əlavə

Vergi borcu barədə

ARAYIŞ

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! 01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Vergi borcunuzu dövlət büdcəsinə ödəməyiniz Sizdən tələb olunur!

Vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır.

- Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir.

- Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər.

- Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə edilən, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər.

- Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər.

- Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən borc məbləğlərinin avtonəqliyyat vasitələrinə və ya əmək haqqına yönəldilməsi məqsədi ilə məhkəmə orqanlarına müraciət edilə bilər.

- Vergi borcunun məcburi qaydada alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına və ya icra qurumlarına müraciət edilə bilər.

Məlumat üçün bildiririk ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

“Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları”na

6 nömrəli əlavə

Vergi borcu barədə

ARAYIŞ

Hörmətli vergi ödəyicisi (VÖEN 0000000000)! 01.09.2016-cı il tarixə dövlət büdcəsinə 00000 manat vergi borcunuz vardır. Vergi borcunuzu dövlət büdcəsinə ödəməyiniz Sizdən tələb olunur!

Vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanır.

- Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli və ya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilir.

- Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər.

- Vergi Məcəlləsinin 23.1.1-ci və 50-ci maddələrinə əsasən gəlir götürmək üçün istifadə edilən, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarda (ərazilərdə) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) operativ vergi nəzarəti həyata keçirilə bilər.

- Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlaklar (daşınar və ya daşınmaz əmlaklar) siyahıya alına bilər.

- Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən borc məbləğlərinin avtonəqliyyat vasitələrinə və ya əmək haqqına yönəldilməsi məqsədi ilə məhkəmə orqanlarına müraciət edilə bilər.

- Vergi borcunun məcburi qaydada alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına və ya icra qurumlarına müraciət edilə bilər.

Məlumat üçün bildiririk ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Nəzarət sualları:

1. Risk qruplarının müəyyən edilməsi dedikdə nə nəzərdə tutulur?
2. Risk qrupları hansı meyarlar üzrə müəyyənləşdirilir?
3. Borclu vergi ödəyicilərinin maarifləndirilməsinin hansı istiqamətləri var?
4. Bilavasitə vergi orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirmə və məlumatlandırma işləri hansılardır?
5. Avtomatlaşdırılmış qaydada həyata keçirilən maarifləndirmə və məlumatlandırma işləri hansılardır?



Müstəqil öyrənmə üçün tapşırıqlar:

1. Azərbaycan Respublikasının vergilər nazirinin 15 fevral 2016-cı il tarixli 1617040100184800 nömrəli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin ƏSASNAMƏSİ.



2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12.02.2016-cı il tarixli «1617040100164400» №-li əmri ilə təsdiq edilmiş Vergilər, faizlər və maliyyə sanksiyaları dövlət büdcəsinə vaxtında ödənilmədikdə onların alınmasına dair Qaydalar.

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 2017.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş "Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi" qaydaları.